



# Türk Dövlətləri Təşkilatının dünya üçün önəmi bundan sonra daha da artacaq

Istanbulda Türkəlli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının yüksək səviyyəli sammiti yeni dünya nizamının formallaşması fonunda önemli tarixi hadisə olaraq böyük rezonans yaradı. Türk Şurasının adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirildi. Türkmenistan təşkilata müşahidəçi statusunda üzv qəbul edildi. Bu Zirvə Görüşü, Türk Şurasının Türk Dövlətləri Təşkilatı adlandırılmasından, Türkmenistanın təşkilata gətirilməsi, türk coğrafiyasının genişlənməsi sözügedən strukturun güc mərkəzinə çevrilməsi hesab oluna bilər. Bunun sayəsində təşkilat daha da inkişaf edəcək, möhkəmlənəcək və güclənəcək.

Dövlət Başçıları Şurasının iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə Görüşünün əlaqələrimizdə yeni mərhələ açacağına əminliyini ifadə edərək dedi: "Sədrliyi təhvil alduğumuz Can Azərbaycana, pandemiya baxmayaraq, həyata keçirdiyi uğurlu

*Ölkələrimiz arasındaki ənənəvi dəyərlərə söykənən siyasi və ictimai həmrəyliklə yanaşı, iqtisadi və ticarət əlaqələri də inkişaf etdiriləcək*

fəaliyyətlər münasibətilə təbriklərimi çatdırıram". "Siyasi və ictimai həmrəylik kimi, iqtisadi və ticari əlaqələri də gücləndirmək lazımdır", - deyən Türkiyə Prezidenti hazırda türkəlli ölkələr arasındaki ticarət dövriyyəsinin 21 milyard dollar təşkil etdiyini bildirdi, qarşılıqlı sərmayələrin əhəmiyyətini, bu sahədəki mənələrin aradan qaldırılmasının vacibliyini vurğuladı. Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında nəqliyyat və logistika sahələrində əlaqələrin möhkəmləndirilməsinin vacibliyindən də danışaraq dedi: "Bu çərçivədə "Beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Saziş"i ən qısa zamanda imzalamalıyıq. Beləliklə, Xəzərdən keçən Beynəlxalq Şərqi-Qərbi Orta Dəhlizi başda olmaqla aramızdakı bütün yolları bu coğrafiyanın əsas ar-

teriyalarına çevirə bilərik. Azərbaycan-Naxçıvan bağlantısı da bu mənada həyati əhəmiyyət daşıyır".

Azərbaycan Respublikası Prezidentinin "Türk Dünyasının Ali Ordəni" ilə təltif edilməsi haqqında qərar qəbul edildi. Prezident İlham Əliyevin türk dünyasının ali mükafatı ilə təltif edilməsi dövlət başçımızın böyük şəxsiyyətinə, beynəlxalq miqyasda və türkəlli dövlətlər arasında olan yüksək nüfuzuna, ən əsası, Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək Türk Birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli qiymətdir.

(davamı 2-ci səhifədə)



# Türk Dövlətləri Təşkilatının dünya üçün önəmi bundan sonra daha da artacaq

(əvvəli 1-ci səhifədə)

Ali Ordeni təqdim edərkən Azərbaycanın ərazi bütövliyünü yeniden təmin etməsinin türk dünyasının birliliyini və bərabərliyini genişləndirdiyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan deyib: "Qətiyyətli rəhbərliyinizle Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır".

Dövlətimizin başçısı Zirvə Görüşündə çıxışında bildirdi ki, "Bu mütəfaati Azərbaycan Türk Şurasına sədrliyi Türkiyəyə təhvil verən zaman alır. Eyni zamanda, bu, son iki il ərzindəki bizim işlərimizə də verilən qiymətdir və bu şərəfli missiyani Türk Şurasındaki və bundan sonra Türk Dövlətləri Təşkilatındaki sədrlik müddəti ni artıq əziz Qardaşım Rəcəb Tayyib Ərdoğan öz üzərinə götürür. Əminəm ki, onun liderliyi ilə bizim ölkələrimiz arasındaki birlilik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək və türk dünyasının lideri olan hörmətli Cümhurbaşqanının bu işdə uğur qazanacağına heç şübhəm yoxdur. Çünkü onun siyaseti və liderliyi sayəsində Türkiyə son illər ərzində böyük və şərəfli yol keçmiş, dünya miqyasında güc mərkəzinə əvərilmiş və tekçə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir. Hesab edirəm ki, Türkiyənin gücünü - siyasi, iqtisadi, hərbi gücünü indi dünyada bilməyən yoxdur və əziz Qardaşımın liderliyi sayəsində Türkiyənin inkişafı, Türkiyədə sabitliyin təmin olunması bütün türk dünyası üçün ənəmlı şərtidir. Çünkü türk dünyasının mərkəzində dayanan güclü Türkiye dövlətidir".

Xatırlamalı lazımdır ki, ötən əsrin sonlarında baş verən geosiyasi deyşikliklər neticəsində dönyanın siyasi xəritəsində yeni müstəqil Türk dövlətlərinin yaranması və qloballaşan dönyanın çağırışları ilə üzləşməsi türkdilli xalqların daha çox birlikdə hərəkət etməsi zərurətinin yaranmasına gətirir. Ötən əsrin 90-ci illərindən başlayaraq, türkdilli dövlətlərin başçılarının Zirvə görüşləri ortaq mənəvi ərsin qorunması və təbliği baxımından mühüm rol oynamışdır. Türk dövlətlərin başçılarının Zirvə görüşlərinin keçirilməsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılması, Türk dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması, Türk dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) təsis edilmesi, Türk Akademiyası, Türk Mədəniyyət və Miras Fondu və Türk Biznes Şurası kimi bənzər və ya bağlı təşkilatların qurulması mehz bu zərurətdən irəli gəlmişdir. Qeyd olunan qurumların yaradılmasından sonra türkdilli ölkələr arasında olan əməkdaşlıq yeni təşkilati mərhələyə daxil olmuşdur. Beləliklə, Türk dövlətlərin başçıları siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin güclənməsinə xidmət edən sistemli fealiyyətin əsasını qoymaqla əbədi qardaşlıq bağlarının möhkəmlənməsinə zəmin yaratmış oldular. Bu istiqamətdə, Azərbaycan Respublikasının Prezidenti

cənab İlham Əliyev tərəfindən irəli sürülen və türkdilli ölkələr arasında siyasi və iqtisadi sahələrdə əlaqələrin inkişafına yönəldilmiş layihələrin əhəmiyyətini xüsuslə qeyd edə bileyir. Cənab İlham Əliyevin türk dövlətləri arasındaki münasibətlərin inkişafına olan dəstəyi və TÜRKPA, eyni zamanda, Türk Mədəniyyət və Miras Fonduñun qərargahlarının Bakıda yerləşməsi qeyd olunan diqqət və qayğının bariz nümunəsidir.

həcmində yüklerin daşınması nəzərdə tutulmuşdur. Bu layihənin həyata keçməsindən sonra Ələt limanının imkanları 25 milyon ton yüke və 1 milyon konteynerə bərabər olmuşdur ki, bu imkanları ilə Ələt regionda ən böyük qeyri-neft yüklerin daşınması limanıdır. Limanın da əhəmiyyəti çox önemlidir, Qazaxıstan və Özbəkistanın da bu layihəyə qoşulması onun önemini artırır. Dövlətimizin iqtisadi qüdrətinin artması re-

mənada bu gün Türkmenistanın təşkilata üzv olması olduqca vacib bir hadisədir. Türkmenistanın təşkilata üzv olması təşkilatın və ümumilikdə türk ölkələrinin iqtisadi potensialını ciddi ölçüde artıracaq. Məsələ ondadır ki, Türkmenistan dönyanın en böyük təbii qaz ehtiyatlarına sahib ölkələrdəndir. Bunu həm Türkiyə, həm də Azərbaycan yaxşı bilir. Xüsusiət Azərbaycanın son illərdə ərsəyə getirdiyini TAP və TANAP layihələri ilə

*Ölkələrimiz arasındakı ənənəvi dəyərlərə söykənən siyasi və ictimai həmrəyliklə yanaşı, iqtisadi və ticarət əlaqələri də inkişaf etdiriləcək*

Ümumiyyətlə, türkdilli ölkələr arasında əlaqələr hər keçən gün artmaqdən inkişaf etməkdədir. Türk dövlətləri ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Bu əlaqələrin ehətə dairesi çoxşaxəlidir. Türk Şurası türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tərəfində Azərbaycanın qədim şəhərlərindən biri olan Naxçıvanda keçirilən Zirvə Görüşündə imzalanmış Naxçıvan Səzisi şəhərinə əsasən yaradılmışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiye təşkilatın təsisicisi üzvləridir. Ortaq tarix, ortaqlıq dil, ortaqlıq kimlik və ortaqlıq mədəniyyət kimi dörd əsas sütun üzərində qurulmuş olan Türk Şurası özünü bu ümumiliklərə məhdudlaşdırır. Daha doğrusu, təşkilat üzv dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, nəqliyyat, gömrük, turizm və digər müxtəlif istiqamətlər kimi mövcud ikitərəflı əməkdaşlıq sahələrini genişləndirərək regiona fayda vermesi üçün çoxterəflı əməkdaşlıqla əvərilmək niyyəti daşıyır. Təşkilat, eyni zamanda, tarixi İpək Yolunun bərpası, regional Türk diasporu mərkəzlərinin qurulması kimi əhəmiyyətli mövzularda ənəmlı qərarlar qəbul etmişdir. Siyasi əlaqələrlə yanaşı, türkdilli dövlətləri bir-birinə bağlayan iqtisadi əlaqələr də mövcuddur. Belə ki, ölkələrimizin ümumi iqtisadi gücü ildən-ilə artır. Qazaxıstan, Azərbaycan və Türkiye həmçinin kosmik proqramları malikdirlər. Bununla yanaşı, türkdilli dövlətlər iqtisadiyyatlara yeni texnologiya və ixtiyalar təqdim etmekdə yerli sənaye sahələrini inkişaf etdirir. Karbohidrogen boru kəmərləri, avtomobil və dəmir yolu şəbəkələri inşa olunur və ya əsaslı təmir edilir. Yeni nəqliyyat infrastrukturunun yaradılması ilə Türk dünyası, eyni zamanda, nəqliyyat şəbəkəsi vasitəsilə birləşəcəkdir. Bu istiqamətdə Azərbaycanda görülən nəhəng işlər xüsusilə vurğulanmalıdır. İlk növbədə, Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğulamaq istərdim. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi, qlobal layihədir və Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük

gionda həyata keçirilən transmilli layihələrin uğuruna təminatı artırır. Həzirdə ölkələrimizin yerləşdiyi regionlarda həyata keçirilən nəhəng iqtisadi layihələr Avropa ilə Asiyani, Şimalı Cənubu bir-birinə six bağlayır. Xəzər neftini və qazını dönya bazarlarına çıxaran Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri artıq istismara verilmişdir. Orta Asiyadan karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir.

Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının VIII Zirvə Görüşündə qəbul edilmiş 121 maddədən ibarət İstanbul Bəyannamesində Azərbaycan-Ermənistən münasibətlərinin normallaşması dəsteklənir. Kiprin türk xalqı ilə həmrəylik ifadə olunub, Qırğızıstanın Qırğızistan-Tacikistan sərhədindəki vəziyyəti sülh yolu ilə həll etmək istiqamətində səyləri dəsteklənib. Sənəddə terrorizm, ekstremitizm, separatizm, irqçılık, ayri-seçkilik, ksenofobiya, islamofobiya və nifrat təzahürünün bütün formaları ilə mübarizədə əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq arenada bu istiqamətlərdə səyərlərin gücləndirilməsi qərara alınır. Türkiyədə və regionda baş verən meşə yanğınları və sel kimi fəlakətlərdən dərin narahatlığın ifadə olunduğu bəyannamədə vurğulanır ki, Türkiyənin təklifi ilə təbii felakətlərin təsirini azaltmaq məqsədilə ortaqlıq axtarış-xilasetmə və reabilitasiya tədbirləri aparmaq üçün "Türk Dövlətləri Təşkilatı Mülki Məxanizmi" adı altında Türk Dövlətləri Təşkilatı strukturunda aidiyəti qurumun yaradılması istiqamətində çalışmalara başlanması göstərisi verilib.

Türkmenistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında qərar qəbul edildi. Bu mühüm hadisədir. Çünkü Türkmenistan digər türk ölkələrindən fərqli olaraq beynəlxalq təşkilatlara, hərbi alyanslara, hətta dövlətlərərəsə münasibətlərə qapalı bir ölkədir. Digər türk ölkələri müstəqillik sonrası bir çox beynəlxalq təşkilata üzv olub dönyaya integrasiya etsə də, Türkmenistana vəziyyət heç də belə olmadı. Rəsmi Aşqabatın xarici siyasetdə ehtiyatlı davranışını təessüf ki, uzun müddət soykökü bir olan türk ölkələri üçün də belə oldu. Bu

Avropa bazarına təbii qaz nəql edən daşıyıcı və ixracatçı ölkə olmaq istəyir. Hazırda həmin layihələr ilə Avropa-Azərbaycan 10 milyard kubmetr qaz nəql edir. Türkmenistanın "Türk Dövlətləri Təşkilatı"na qatılması sonrası Avropaya nəql olunacaq qazın həcmi 30, hətta 50 milyard kubmetr çatdırıla bilər. Diger tərəfdən, Türkmenistanın təşkilata üzv olması həm də Transxəzər Beynəlxalq Şərq-Qərb Dəhlizin reallaşmasını sürətləndirə biləcək. Bu türkmen qazının Xəzər dənizi vasitəsilə TAP və TANAP layihələrinə qoşulması beləcə Avropa bazarına nəqlini sürətləndirəcək.

Türk Dövlətləri Təşkilatında əməkdaşlığın mahiyyətə yeni məhələyə keçidi Azərbaycanın Qarabağ mühəribəsində Ermenistan üzərində qəlebə qazanmasından sonra başladı. Bu zamana qədər Türk dünyasında siyasi bağların və müstərek maraqların təminində Qarabağ münaqışının engel rolunu oynayıb. Konfliktin başa çatmasından sonra isə Cənubi Qafqazda yaranan yeni reallıqlar Mərkəzi Asiya ilə əməkdaşlığın formatına yeni rənglərin qatılması sürətləndirir. Zəngəzur dəhlizi də bu formatda yer alan bir platformadır, bu koridoru Rusiya, Çin, Avropa İttifaqı da dəstəkləyir, ABŞ-dan gələn son açıqlamalar isə Vəsiqətonun mövqeyinə korrektə etməsinin göstəricisidir. Bunun səbəbinə gəlince, bu, regionda qlobal güclərin artan maraqlarından qaynaqlanır. "Biz Şurənin adını dəyişdirməyi qərara alıq. Bundan sonra o, Türk Dövlətləri Təşkilatı adlanacaq. Yeni ad və strukturun sayəsində təşkilat daha da inkişaf edəcək, möhkəmlənəcək və güclənəcək", - Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğan yekun bəyanla çıxış edərək bildirib. Türk dövlətləri Təşkilatının fəaliyyəti başqa ölkələri narahat etməməlidir. "Türk ölkələri minilliliklər ərzində mədəniyyət və sivilizasiya mərkəzi olaraq qalıb. Mən əminəm ki, bundan sonra da belə olacaq. Türk Dövlətləri Təşkilatı heç kimi narahat etməməlidir. Əksinə, tarixi birliyə əsaslanan bu yüksələn qurumun bir hissəsi olmağa çalışmaq lazımdır. Bu təşkilat dövlətlərərəsə əlaqələrin inkişaf platformasıdır".

Mustafa KAMAL,  
"Respublika".